



**Elşən  
Mirişli**

Gəncə şəhəri,  
tarixçi

(əvvəli ötən sayımızda)

### I Ahmed

*I Ahmed 14-cü Osmanlı padşahı, 93-cü İslam xəlifəsidir. Hakimiyyət illəri 21 dekabr 1603-22 noyabr 1617-ci illərdi. Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-ci ildə Manisada dünyaya gəlmışdı. Anası Hanan Sultandır. Atasının 22 dekabr 1603-cü il tarixində vəfatiñ ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərkı sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmədar da mahz Sultan I Ahmed oldu.*

*İlk işi babası Sultan Murad və atası Sultan Mehmed səltənətlərində dövlət işlərinə müdaxilə edərək müxtəlif hadisələrə səbəb olan nənəsi Safiye Sultanı köhnə saraya göndərəmək oldu.*

Sultan I Ahmedin hakimiyyəti dövründə Avropada Papannın və Salmas kürdlərinin təhriri ilə I Şah Abbas (1588-1629) sülh müqaviləsini pozaraq, gözlənilməden Azərbaycana hücum və Osmanlı İmperatorluğu ordusunu Sufiyanda məğlub etdi. Bu sıralarda Anadoluda töreyən Cəlali üsyəni Osmanlı hökumətini məşgul edərək şərq həuducları ilə uğraşmağı buraxmadı. Şah Abbas da bundan istifadə edib Təbrizə girdi, Naxçıvanı zəbt və İrevani mühasirə edərək altı ay sonra şəhəri zəbt elədi. Qars, Şirvan, xüsusiələ Şixli şəhərlərinə yağıma və əhalisini qətl etdi. Cişaləzadə ordusu ilə gəldiğə də, uğur qazana bilmədi. Lakin Anadoluda üsyənləri yatırıldıqdan sonra Fərhad Paşa ordusu ilə gəlib bütün Azərbaycanı ələ keçirib və Təbrizi zəbt etdi. Səfəvi-Osmanlı savaşı 1603-1613-cü illər davam etdi. Nəhayət, Şah Abbas ilə Sultan I Ahmed Sultan Süleyman Qanuni zamanındaki sərhəd həuduclarına çekildilər və Qızılbaş Dövləti (1501-1736) illik 200 yük ipək vermək şərti ile bir sülh müqaviləsi əldə etdi. İllerdir davam edən Osmanlı-Avstriya müharibəsi və əhalidən alınan əlavə vergilər səbəbile dövlətə qarşı başlayan naraziqliqlər Anadoludakı Cəlali üsyənlərini daha da alovlandırdı. Cəlali üsyəni XVI-XVII əsrlərdə baş verən hərəkat idi.

Zivatrok Anlaşması, 11 noyabr 1606-cı ildə ilde Osmanlı imperatorluğu ilə Avstriya arasında imzalanmışdır. Bu müqavilə 1593-1606-cı illər Osmanlı-Avstriya Savaşını sona çatdırıb. Barışçı müqaviləsi olmuşdur. Osmanlı İmperatorluğu və Avstriya 15 il sürən bir savaşdan sonra yorğun düşmüştərlər.

Sultan I Ahmed 51 gün davam edən mədə xəstəliyinin ardından 22 noyabr 1617-ci il tarixinde hələ 28 yaşında vəfat etdi. Cənəzəsi öz adına inşa etdirdiyi Sultan Ahmed məscidinin yanında türbəsinə (Sultan Ahmed türbəsi) dəfn edildi.

### I Mustafa Divanı

Atası Sultan III Mehmeddir. I Mustafa 15-ci Osmanlı padşahı və 94-cü İslam xəlifəsidir. I Mustafanın Qafqaz əsilli anasının adı Həlimə Sultan olaraq göstərilir. Osmanlı

həbs olunduğu otaqda 15 il dəha yaşadı. 20 yanvar 1639-cu il tarixində öz ecəliyle vəfat edən Sultan Mustafanın cənəzəsi bir çox mənbələrə görə, bir müddət ortada qaldı. Dəfn olunması üçün yer tapılmayan Sultan Mustafa daha sonra Aya Sofya məscidinin əvvəller vəzifəxana olan binasında dəfn olundu. Əqli zəifliyi səbəbi ilə heç bir qadını özüne yaxınlaşdırıbmamış, bu səbəbdən de övladı olmamışdır.

### II Osman (Gənc Osman)

*Osmanlı Divan ədəbiyyatındaki 1əqəbi isə Farisidi. 16-ci Osmanlı Sultanı və 95-ci İsl*


di isə də, Qızılbaşlar vergilərini toplayıb Osmanlı dövlətinə təslim etməyə məcbur edildilər. Qızılbaş Türkəri ipəyi verməkdən sonralar boyun qaçırıb vermedilər. Bunun üstündə Səfəvi dövlətinə təkrar səfər açıldı. Nəhayət, Sultan Süleyman Qanuni zamanındaki sərhəd həuducları bağlı olaraq 200 yük ipək və 100 yük müxtəlif əşya vermək şərti ilə sülh müqaviləsi bağlanıldı.

1621-ci ildə Hotin qalası poljak ordusundan azad edilərək Boğdan carlığına verildi. Ordu İstanbula gəldikdən sonra Hotin zəfərinin qeyd edildiyi mərasimlərdən birində silah-

tün köhnəliyin nüfuzunu silkləmiş, insanları dəhşətə salmış heybətli bir hökmdar olmuşdur. Qayda-qanunu pozanlara və itaətsizliyə qarşı çox mərhəmətsizmiş. 11 yaşında taxta çıxdığı zaman sevili vəziri Hafiz Ahmed Paşanı gözələri önündə yeniçeriler parçalamışdır. Bu hadisəni heç zaman bağışlaya bilmədi. Qısa müddətde hakimiyyətini tam olaraq ele almış, "imperatorluğun firtinalı adamı" olmuşdur.

*IV Murad qədər dini alimləri edam olmazdı, ancaq o, şeyxülislamı qətlə yetirmiştir. Azığınları, qatilləri, yeniçerileri,*

# 400 çadırıla qurulan Dünya Dövləti - Osmanlı İmperatorluğu



*200 yük ipək Azərbaycan məmləkətindən yiğilan illik vergi idi. Azərbaycan son müqavilə əsasında Səfəvi (Qızılbaş Dövləti) şahının əlinə keçdi isə də, Qızılbaşlar vergilərini toplayıb Osmanlı dövlətinə təslim etməyə məcbur edildilər. Qızılbaş Türkəri ipəyi verməkdən sonralar boyun qaçırıb vermedilər. Bunun üstündə Səfəvi dövlətinə təkrar səfər açıldı. Nəhayət, Sultan Süleyman Qanuni zamanındaki sərhəd həuducları bağlı olaraq Səfəvilər 200 yük ipək və 100 yük müxtəlif əşya vermək şərti ilə sülh müqaviləsi bağlanıldı*

Tarixində ilk dəfə padşahlığın atadan oğula keçməsi qanunu pozuldu və şahzadə Mustafa qardaşı I Ahmedin 22 noyabr 1617-ci il tarixində vəfat etməsi ilə taxta oturdu. Müxtəlif illərdə 2 dəfə hakimiyyətdə olmuşdur.

**Birinci səltənət dövrü**

**22 noyabr 1617-26 fevral 1618.**

**İkinci səltənət dövrü.**

**19 may 1622- 10 sentyabr 1623.**

İlk səltənəti 96 gün, ikinci səltənəti isə 1 il 3 ay 22 gün davam edən Sultan Mustafa taxtdan endirildikdən sonra

**İlam xəlifəsidir. Hakimiyyət illəri 26 fevral 1618-10 may 1622-ci illərdi. 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmışdır. Atası Osmanlı Sultanı I Ahmed, anası Mahfiruze Sultandır. Sultan Ahmedin dünyaya gələn ilk oğlu olması səbəbi ilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibət ilə paytaxtda yeddi gün yeddi gecə şəhərliklər keçirilmişdir.**

200 yük ipək Azərbaycan məmləkətindən yiğilan illik vergi idi. Azərbaycan son müqavilə əsasında Səfəvi (Qızılbaş Dövləti) şahının əlinə keç-

dan çıxan atəşlə oğlu körpə Şahzadə Ömer həlak oldu (fevral 1622).

Sultan Gənc Osman 20 may 1622-ci ildə yeniçeriler tərefindən 17 yaşında qətlə yetirilmişdir.

### IV Murad

Sultan IV Murad 17-ci Osmanlı Padşahı və 96-ci İslam xəlifəsidir. İrəvan və Bağdad fəthədir. Hakimiyyəti illeri 10 sentyabr 1623-8 fevral 1640-ci illərdi.

Gəlimli -gedimli Osmanlı padşahları içinde qüdrət və güc ilə seçilmiş IV Murad bün-

özlərini dağlar kralı elan etmiş haydutları dizi üstə çökdürmişdilər.

Ona görə də tarix onu "İkinçi Yavuz" deyə anmaqdadır. Görkəmli tarixçi Xammer belə onun haqqında: -Dövlətin həyatını əlli il qabağa atdı- deyə yazmışdır.

Qəhvə, tütün və içki haqqında yasaqlar da o qoymuşdur. Ona qarşı çıxanların iyirmi minini edam etdirmişdi. Azığınlar, qatillərin, qanunu pozanların və sairənin öldürülməsini tarixçilər lazımlı sayıb xalqın xeyrine olduğunu söyləmişlər. Çünkü asayış o dövrdə elə pozulmuşdu ki, hətta qadın hammallarına basqınlar edilir, namuslu qadınlar ciril-çilpaq kükənin ortasına sürüklənir, qonaqlar, saraylar güpgündüz soyulurdu. Anadolu üsyən içinde yanırı.

*IV Murad içindən çürümüş, uçuruma doğru sürətlə gedən İmperatorluğu fəlakətdən qurtardı, ona həyat verdi. Bağdadı fəth edərək etibar qazandı. Ticarət və sənayeni yüksəltdi.*

*Onun adının çəkilməsi dəhşət doğururdu. Sonradan 'Dəli' 1əqəbi ilə Osmanlı taxtına çıxacaq qardaşı şahzadə İbrahim Sultan Muradın qəzəbinən anası Kəsəm Validə Sultan çox çətinliklə qurtara bilmişdi. Sultan Murad İrəvan səfəri əsasında və getdikcə aranın qut xəstəliyindən əziyyət çəkirdi. Qardaşı tərefindən boğdurulmaq qorxusunu şahzadə İbrahimin mənliyini o qədər sarsılmışdı ki, IV Murad öldüyü zaman inanmamışdı. Qardaşının buz kimi vücuduna barmagını toxundurduqdan sonra ölümüne inanmış və taxta çıxmışdı.*

*IV Muradın atası I Ahmeddir. İstanbulda doğulub, 27 il 6 ay 13 gün yaşamışdır. Səltənəti 1623-cü ilin mayından başladığına görə 16 il 4 ay 29 gün sürmüştür.*

*Sultan İbrahim zamanında IV Murad tərefindən güclənmiş dövlət zəifləmiş, əvvəlki dövr tekrar olunmuşdu.*

(ardı var)